

“Bank işi” kafedası üzrə yekun dövlət attestasiya imtahan sualları

1. İqtisadi həyatda pulun istifadəsi
2. Barter iqtisadiyyatının problemləri
3. Pulun forma və növləri
4. Pulun funksiyaları.
5. Pulun dəyər ölçüsü funksiyası, qiymət miqyası, hesab pulları
6. Pul mübadilə vasitəsi kimi.
7. Pulun yığım vasitəsi funksiyası.
8. Pul gələcək ödəmələr üçün ölçü vahidi kimi
9. Dünya pul funksiyası
10. Pul haqqında nəzəri baxışlar
11. pul sistemi və onun tipləri
12. Pul sisteminin idarəetmə prinsipləri.
13. Pul sisteminin elementləri.
14. Pul aqreqləri. Pul bazası.
15. Pul tədavülünün sürəti. Pul tədavülünün qanunu.
16. Pul kütləsinə təsir edən amillər.
17. Pula tələb və təklif.
18. Pul miqdarı ilə qiymətlər arasındakı nəzəri münasibətlər.
19. İnflyasiya haqqında nəzəri düşüncələrin təhlili.
20. İnflyasiyanın mahiyyəti. İnflyasiyanın formaları.
21. İnflyasiyanın iqtisadiyyata təsiri.
22. Antiinflyasiya tənzimlənmə siyasəti
23. Pul siyasəti haqqında nəzəri prinsiplər.
24. Pul siyasətinin məqsədi.
25. Pul siyasətinin alətləri.
26. Pul siyasətinin əməliyyat hədəfləri (operating targets).

27. Pul siyasətinin vasitəçi hədəfləri (intermediate targets).
28. Azərbaycanda MB pul siyasətinin məqsəd və alətləri
29. Yığım-investisiya əlaqəsi.
30. Yığımı və investisiyanı stimullaşdıran amillər.
31. Kredit sisteminin iyerarxiya həlqələri.
32. Kreditin mahiyyəti, prinsipləri, forma və növləri.
33. Kredit qanunları. Kreditin prinsipləri
34. Kreditin forma və növləri.
35. Faiz dərəcələri və müddət.
36. Faiz dərəcələrinə təsir edən amillər
37. Inflyasiya və faiz arasında əlaqə
38. Bank sisteminin tərkibi.
39. Fəaliyyət növlərinə görə Banklar
40. Azərbaycan respublikasında bank fəaliyyətinin hüquqi əsasları.
41. Azərbaycanda bank sistemi və maliyyə sabitliyi.
42. Azərbaycan Mərkəzi Bankının məqsəd və vəzifələri.
43. Azərbaycan Mərkəzi bankının məqsədləri və pul siyasəti rejimi
44. Azərbaycan Mərkəzi Bankının pul siyasətinin alətləri
45. Kommersiya banklarının mahiyyəti
46. Kommersiya banklarının funksiyaları
47. Kommersiya banklarının aktiv əməliyyatları
48. Kommersiya banklarının passiv əməliyyatları
49. Kommersiya banklarının balansdankənar əməliyyatları
50. Kommersiya banklarının xidmət və məhsulları.
51. Banklarda CAMEL metodu.
52. Bankların investisiya prosesində iştirakı.
53. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları

54. Bank sistemində risk anlayışı.
55. Banklarda bazar riski
56. Banklarda likvidlik və əməliyyat riski
57. Kredit riski və onun idarə edilməsi
58. Maliyyə böhranı anlayışı və onun komponentləri
59. Əmanət sığorta sisteminin mahiyyəti
60. Pul və kapital bazarının işləmə mexanizmi
61. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı
62. Fond birjası iqtisadi barometr kimi
63. Birjaların iqtisadiyyata saxladığı xidmətlər
64. Valyuta sistemlərinin tarixi inkişafı
65. Beynəlxalq likvidlik
66. Beynəlxalq finansda əsas paritet şərtləri
67. Azərbaycanın tədiyyə balansı və Azərbaycanın beynəlxalq investisiya mövqeyi
68. Makroiqtisadi tarazlığın təminatında valyuta siyasətinin rolu və əhəmiyyəti
69. Valyuta tənzimlənməsi və nəzarəti
70. Valyuta siyasətinin formaları
71. Məzənnə siyasətinin fəlsəfəsi
72. Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri
73. Azərbaycanda valyuta nəzarətinin məqsəd və istiqamətləri
74. Azərbaycanda valyuta nəzarəti orqanları və agentlərin səlahiyyətləri
75. Dünya və regional əhəmiyyətli maliyyə - kredit qurumlarının məqsədləri
76. Beynəlxalq kreditin mahiyyəti
77. Beynəlxalq bankların institusional xidmət vahidləri
78. Dövlət idarəetmə sistemində tədbirləri
79. Bank sistemində təcili antiböhran tədbirləri

80. Bank işininin fəlsəfi mahiyyəti.
81. Bank sisteminin təsnifatı.
82. Bank sisteminin təşkili və insitutsional həlqələri.
83. Bank sisteminin tarixi inkişafı.
84. Azərbaycanda bank sisteminin tarixi inkişafı.
85. Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları.
86. Bank sistemində böhran anlayışı.
87. Əmanətlərin sığortalanması sisteminin məqsədi.
88. Əmanət sığorta fondu və onun Azərbaycanda fəaliyyəti.
89. Mərkəzi Bankın məqsədləri
90. Mərkəzi Bankın funksiyaları
91. Mərkəzi Bankın monetar siyasətinin alətləri
92. Pul siyasəti və maliyyə sabitliyi komitəsinin vəzifələri.
93. Mərkəzi Bank dövlətin maliyyə agentı kimi.
94. Mərkəzi Bank - sonuncu instansiya kreditörü kimi.
95. Beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə olunması.
96. Ödəniş sistemlərinin təşkili.
97. Bankların idarəetmə strukturu
98. Banklarda mühasibat uçotu və hesabat.
99. Bankların fəaliyyətinə nəzarət.
100. Banklara təsir tədbirləri və sanksiyalar.
101. Bankların maliyyə sağlamlaşdırılması.
102. Bankların iflası.
103. Ödəniş sistemi və nağdsız hesablaşma sistemi anlayışlarının məzmunu.
104. Bankların resurs bazası.

105. Bankın məcmu kapitalının mahiyyəti.
106. Bank fəaliyyətində əmanətin önəmi və əmanətin tərkibi.
107. Kommersiya banklarının depozit siyasəti.
108. Bankların resurs bazasının formalaşması
109. Məcmu ühdəliklərin strukturu.
110. Azərbaycan Bank sektorunun ühdəliklərinin strukturu.
111. Azərbaycan banklarında əmanətlərin strukturu.
112. Aktiv əməliyyatların mahiyyəti.
113. Bank aktivlərinin strukturu:
114. Aktiv göstəricilərinin keyfiyyəti.
115. Aktivlərin risk dərəcəsi üzrə ölçülməsi.
116. Bankda likvidliyin mahiyyəti.
117. Bank likvidliyinin göstəriciləri.
118. Bank xidmətlərinin növləri.
119. Kreditin mahiyyəti, prinsipləri, forma və növləri.
120. Kreditləşmənin təşkili.
121. İstifadə formasına görə kreditlər
122. Təminat formasına görə
123. Kreditin iqtisadiyyatda rolu.
124. Problemlə kreditlərin həlli yolları.
125. Kredit multiplikatoru.
126. Kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi.
127. Bankların investisiya prosesində iştirakı.
128. Bankların qiymətli kağız bazarında əməliyyatı.
129. Bankların valyuta əməliyyatı.
130. Azərbaycan Bank sektorunun aktivlərinin strukturu.

131. Banklar tərəfindən qiymətli kapəzlarlarla əməliyyat.
132. İnvəstisiya anlayışının məzmunu.
133. Kapital qoyuluşunun təsnifatı və məzmunu.
134. Bankların investisiya əməliyyatı.
135. İnvəstiya qoyuluşunun məqsədi.
136. Birbaşa və portfel investisiyası.
137. Bankların investisiya əməliyyatının məqsədləri.
138. İnvəstisiya bankların məqsəd və vəzifələri.
139. Beynəlxalq bank anlayışı.
140. Beynəlxalq bankların insituisional xidmət vahidləri.
141. Valyuta tənziimi və valyuta nəzarəti orqanların əsəhiyyətlərini və funksiyalarə.
142. Mərkəzi Bankə Azərbaycan Respublikasənda valyuta tənziimini həyata keçirən əsas orqan kimi.
143. Valyuta nəzarətinin əsas istiqamətləri.
144. Müvəkkil bankların valyuta nəzarəti agenti funksiyalarını yerinə yetirməsi qaydaları.
145. Banklar və beynəlxalq pul köçürmələri.
146. Bankların pul və kapital bazarında fəaliyyət növləri.
147. Bankların investisiya əməliyyatı.
148. Qiymətli kağız portfel menedcmenti.
149. Azərbaycan banklarının maliyyə bazarında fəaliyyəti.
150. Banklar fond bazarında inventör və anderrayter kimi.
151. Banklar tərəfindən pul və kapital bazarında investisiya imkanların təhlili.
152. Bank portfelində qiymətli kağızların menedcmenti.
153. Azərbaycan banklarının qiymətli kağızlar bazarında fəaliyyəti.

154. Qiymətli kağızlar bazarında bankların investisiya siyasəti.
155. Banklarda təminat praktikasından istifadə.
156. Bank menedcmentinin mahiyyəti.
157. Bank menedcmentinin məqsəd və vəzifələri.
158. Bank fəaliyyətinin qiymətləndirilməsi.
159. CAMEL – bank etibarlılıq ölçüsü.
160. Bank aktivlərinin idarəedilməsi prinsipləri.
161. Bank mənfəətinin menedcmeti.
162. Bank fəaliyyətinin qiymətləndirilməsi.
163. Bankda maliyyə nəzarətinin təşkili.
164. Banklarda daxili nəzarət və daxili auditin təşkili.
165. Bank fəaliyyətinin idarəetmə sistemində bank marketinqi.
166. Banklarda marketinq fəaliyyətinin özəllikləri.
167. Banklarda kommunikasiya siyasəti
168. Bank sistemində maliyyə hesabatların tərtib və təqdim olunması.
169. Banklarda mühasibat uçotunun əsas prinsipləri.
170. Bank fəaliyyətinin maliyyə nəticələrinin təhlilinin nəzəri əsasları.
171. Bank balanslarının təhlili.
172. Banklarda maliyyə təhlilinin informasiya bazası.
173. Bank sisteminin maliyyə dayanıqlığı.
174. Bankın ödəniş qabiliyyətinin mahiyyəti.
175. Banklarda istifadə edilən CAMEL metodu.
176. Bank risklərinin mahiyyəti.
177. Bank risklərinin çeşidləri.
178. Bank Fidusiar vəzifələr

179. Valyuta sisteminin elementləri və növləri.

180. Beynəlxalq Valyuta sistemlərinin tarixi inkişafı.
181. Beynəlxalq likvidlik.
182. Tədiyyə balansı anlayışı.
183. Azərbaycanın tədiyyə balansı və Azərbaycanın beynəlxalq investisiya mövqeyi.
184. Makroiqtisadi tarazlığın təminatında valyuta siyasətinin rolu və əhəmiyyəti.
185. valyuta tənzimlənməsi və nəzarəti.
186. İnkişaf dərəcələrinə görə fond birjalarının təsnifatı.
187. Dünya və regional əhəmiyyətli maliyyə - kredit qurumları.
188. Beynəlxalq Pul Fondunun quruluşu, məqsədi və fəaliyyəti.
189. Dünya bankının quruluşu, məqsəd və fəaliyyəti.
190. Beynəlxalq hesablaşmalar Bankı.
191. Avropa Yenidənqurma və İnkişaf Bankı.
192. Regional miqyaslı beynəlxalq maliyyə qurumları.
193. Paris və London klublarının məqsəd və fəaliyyəti.
194. Azərbaycanda Beynəlxalq maliyyə– kredit təşkilatlarının fəaliyyəti.
195. Beynəlxalq likvidlik.
196. Tədiyyə balansı anlayışı
197. Azərbaycanın tədiyyə balansı və Azərbaycanın beynəlxalq investisiya mövqeyi
198. Sabit kurs sistemi.
199. Üzən kurs sistemi.
200. Valyuta kursuna təsir edən amillər
201. Nominal və real valyuta kursları
202. valyuta siyasətinin rolu və əhəmiyyəti
203. Valyuta tənzimlənməsi və nəzarəti.
204. Valyuta siyasətinin istiqamət və formaları
205. Məzənnə siyasətinin fəlsəfəsi
206. Beynəlxalq bankçılığın mahiyyəti
207. Beynəlxalq bankların insitituonal xidmət vahidləri.
208. Valyuta bazarının funksiyaları.
209. Beynəlxalq kapital bazarları
210. İnkişaf dərəcələrinə görə fond birjalarının təsnifatı

211. Azərbaycanca valyuta bazarının tənzimlənməsi.
212. Azərbaycanca valyuta nəzarətinin məqsəd və istiqamətləri.
213. Azərbaycanca valyuta nəzarəti orqanları və agentlərin səlahiyyətləri.
214. Beynəlxalq kreditin mahiyyəti.
215. Beynəlxalq kreditin şərtləri.
216. Beynəlxalq borc böhranı
217. Beynəlxalq portfel investisiyası və risk
218. Beynəlxalq maliyyə – kredit təşkilatları: ümumi anlayış və qruplaşdırma
219. Dünya Bank Qrupunun məqsəd və fəaliyyəti
220. BVF-nin məqsəd və fəaliyyəti
221. Bankçılıq sektorunda böhranların səbəb və nəticələri
222. AMB və Avropa Mərkəzi Banklar Sisteminin əsas məqsəd və vəzifələri